

**GƏNCƏ-QAZAX İQTİSADI RAYONUNUN KİTABXANALARININ
KADR TƏMİNATI**

İ. Z. BAYRAMOVA

**BDU-nun Kitabxanaçılıq-informasiya
fakültəsinin Biblioqrafiyaşunaslıq
kafedrasının müəllimi
irade8@rambler.ru**

Məqalədə Azərbaycanın Gəncə-Qazax iqtisadi rayonunda statistik məlumatlar əsasında kitabxanaların kadr təminatı təhlil edilmişdir.

Açar sözlər: Kitabxana-informasiya təminatı, informasiya resursları, kadr təminatı.

BDU-nun kitabxanaşunaslıq kafedrasının müdürü, BMT yanında Beynəlxalq İnformasiyalasdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Abuzər Xələfov yazar: “Kitabxana işi əhaliyə kitabxana-informasiya xidmətinin bütün sahələrini və proseslərini əhatə edən, kitabxananın sosial funksiyalarının həyata keçirilməsini təmin edən vahid kompleksdir.”(5.s.277.)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, imzaladığı, «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004- 2008-ci illər)» və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi üzrə Dövlət Proqramı” regionların sosial-iqtisadi inkişafi ilə paralel olaraq, regionlarda yerləşən kitabxana-informasiya sahəsinin daha da yaxşılaşdırılması üçün qarşıya bir çox məsələlər qoydu.(1;2.) Bu sərəncamlarda regionların iqtisadi inkişafi ilə yanaşı, regional kitabxanaların inkişaf perspektivləri də öz əksini tapmışdır. Regional kitabxanaların əsas əlamətləri-müəyyən ərazinin mənafeyinə tabelik, rayon ərazisində və onun haqqında nəşr olunmuş sənədlərin toplanması, saxlanması və ictimai istifadəyə verilməsinə görə məsuliyyət, diyarşunaslıq üzrə biblioqrafiq informasiya resurslarının yaradılması və ondan dünyanın istənilən nöqtəsində istifadə imkanlarının təmin edilməsi və.s-dir. Regional kitabxanalar yerli mədəniyyətin bənzərsizliyini, özüllüklerini öyrənən, onu mühafizə edən, yayan, ümumilikdə elm, təhsil və mədəniyyət sahəsində dünya prosesləri haqqında informasiyanı təbliğ edən ən böyük informasiya kanalı kimi oxucularda doğma diyara məhəbbət, tarixi keçmişə hörmət və qürur hissi tərbiyə edir.

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq olunması haqqında” (2008) sərəncamı imzalanmışdır.(3.) Sərəncamın imzalanmasından sonra Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən, 2009-cu ilin sentyabr ayının 1-dən

10-a qədər, Respublika ərazisindəki kitabxanalarda monitoring keçirilmişdir. Monitoringin keçirilməsində əsas məqsəd, əhaliyə göstərilən kitabxana-informasiya xidmətinin səviyyəsinin yüksəldilməsi, kitabxanaların kadr təminatının yaxşılaşdırılması, fasiləsiz təhsilin təmin edilməsi üçün şərait yaradılması istiqamətlərində aparılan işlərin vəziyyətini öyrənməkdən ibarət olmuşdur və nəticə olaraq, "Kitabxanaların fəaliyyəti haqqında" statistik müayinənin nəticələri barədə bülleten nəşr edilmişdir.(4) Bülletendə iqtisadi rayonlarda kitabxana-informasiya sahəsinin müasir vəziyyəti işıqlandırılmış, onların fondu, informasiya resurslarının növləri, elektron informasiya daşıyıcılarına köçürülmüş informasiya mənbələri, kitabxanaların informasiya texnologiyaları ilə təchiz olunması vəziyyəti, kitabxanaların kadr təminatı və s. geniş şəkildə əks olunmuşdur. Kitabxana şəbəkələri içərisində mühüm yer tutan region kitabxana-informasiya orqanlarının əsas missiyası, yerləşməsi xüsusiyyətləri, onların informasiya ehtiyatları və bu ehtiyatlardan yerli əhalinin səmərəli istifadəsinin təşkilini problemlərinin araşdırılması böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının 10 iqtisadi regionundan biri olan, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və kənd kitabxanalarının yerləşməsi xüsusiyyətləri, kitabxanaların fondu, fondun informasiya mənbələrinə görə bölgüsü, kitabxana şəbəkələrinin kompyüterlə təmin olunması vəziyyəti ilə və s. bağlı bir sıra elmi araşdırmalar aparılmış və bu araşdırmalar məqalələr şəklində çap olunmuşdur. Bu araşdırında isə iqtisadi rayonun tərkibinə daxil olan hər bir inzibati rayon və şəhər kitabxanalarının kadr təminatının müasir vəziyyəti, gələcək inkişaf perspektivləri öz əksini tapacaqdır.

Gəncə-Qazax iqtisadi rayonu, iqtisadi potensialına görə respublikamızın ikinci en böyük rayonudur. İqtisadi rayonun ərazisi 12,5 min kv. km. olub, ölkə ərazisinin 14,5%-ni əhatə edir. Əhalisi 1,076775 nəfərdir (14-15%). Azərbaycan Respublikasının iqtisadi regionları içərisində Gəncə-Qazax iqtisadi rayonu, öz iqtisadi və mədəni potensialına, inkişaf perspektivinə görə mühüm yer tutur. Tərkibinə 2 şəhər, 9 rayon, 524 kənd, 37 qəsəbə daxildir. İqtisadi rayonun tərkibinə aşağıda adları çəkdiyimiz inzibati rayonlar və şəhərlər daxildir: Ağstafa, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Samux rayonları, Gəncə və Naftalan şəhərləri. İqtisadi rayonda cəmi 1265 kitabxana var. Bu kitabxanalar respublika kitabxana resurslarının 14,9%-ni təşkil edir. Onlardan 271-i (21,4%) şəhərlərdə, 994-ü (78,6%) kəndlərdə yerləşir. Gəncə-Qazax iqtisadi rayonunda yerləşən kitabxanaların 652-i (51,2%) Mədəniyyət və Turizm Nazirliyinin, 551-i (43,6%) Təhsil Nazirliyinin tabeliyindədir. Gəncə-Qazax iqtisadi regionundakı musiqi məktəblərində, səhiyyə müəssisələrində və digər idarə və təşkilatların nəzdində fəaliyyət göstərən kitabxanalar 2,2% təşkil edir. Kitabxanaların informasiya resursları 11.773454 nüsxədir. İqtisadi regionda inzibati bölgələr üzrə kitabxanalarının bölgüsü belədir: Gəncə şəhərində 102, Naftalan şəhərində 7, Ağstafa rayonun-

da 87, Daşkəsən rayonunda 101, Gədəbəy rayonunda 183, Goranboy rayonunda 174, Göygöl rayonunda 101, Qazax rayonunda 97, Samux rayonunda 71, Şəmkir rayonunda 179, Tovuz rayonunda 163 kitabxana var.

Kitabxana kadrlarının təcrübəsi və təhsil səviyyəsi kitabxana-informasiya resurslarından səmərəli istifadənin aparıcı faktorlarından biridir. Respublikada kitabxana kadrlarının sayı cəmi 8727 nəfərdir. Onların 1579 nəfəri (18,1%) ali ixtisas, 1767 nəfəri (20,2%) orta ixtisas, 1318 nəfəri (15,1%) ali qeyri-ixtisas, 1261 nəfəri (14,4%) orta qeyri-ixtisas, 2802 nəfəri (32,2%) ümumi orta təhsilli dir. Gəncə-Qazax iqtisadi rayonunun kitabxanalarında 1125 nəfər mütəxəssis var ki, bu da respublika kitabxana kadrlarının təqribən 12,8%-ni təşkil edir. Kadrların təhsil səviyyələrinə görə bölgüsü belədir: 89 nəfər (7,9%) ali ixtisas, 129 nəfər (11,5%) ali qeyri-ixtisas, 225 nəfər (20,0%) orta ixtisas, 173 nəfər (15,4%) orta qeyri-ixtisas, 509 nəfər (45,2%) ümumi orta təhsilli dir.(3.) Ayrı-ayrı inzibati rayonlar və şəhərlərdə kadrların təhsil səviyyələrinə nəzər salaq:

Ağstafa MKS, 1990-ci ildə yaradılmışdır, fondu 391007, oxucuların sayı 35998 nəfərdir. MKS-in 49 filiali var. Rayon kitabxanalarında çalışan 94 nəfər işçidən yalnız 10 nəfəri (10,6%) ali ixtisas, 23 nəfəri (24,5 %) orta ixtisas, 26 nəfəri (28%) orta və ali qeyri-ixtisas, 35 nəfəri (37,2%) ümumi orta təhsilli dir. (6.)

Qazax rayonunda, 1980-ci ildə yaradılmış MKS-in 599015 nusxa fondu, 39,900 nəfər oxucusu var. Qazax rayonunda 100 nəfər mütəxəssisindən 15 nəfər (15%) ali ixtisas, 21 nəfər (21%) orta ixtisas, 29 nəfər (29%) ali və orta qeyri-ixtisas, 35 nəfər (35%) ümumi orta təhsilli dir. Oxuculara, il ərzində 797600 nusxa kitab verilmişdir. Mədəniyyət işçilərinin hazırlıq və ixtisas artırma kursunda 6 nəfər kitabxana işçisi dirləyici kimi iştirak etmişdir.

Tovuz rayon MKS, 1925-ci ildə yaradılmış, fondu 652802 nüsxə, oxucularının sayı 50159 nəfərdir. Kitabxananın 77 filiali var. Tovuz rayonunda 113 nəfər işçidən 10 nəfər (8,8%) ali ixtisas, 31 nəfər (27,5%) orta ixtisas, 27 nəfər (23,8%) ali və orta qeyri-ixtisas, 45 nəfər (39,9%) ümumi orta təhsilli dir. (8)

Gədəbəy rayon MKS 1932-ci ildə yaradılmışdır, fondu 509.300 nüsxə, oxucuların sayı 29800 nəfərdir. MKS-nin 109 filiali var. Gədəbəy rayonunda 143 nəfər işçidən 4 nəfər (2,8%) ali ixtisas, 17 nəfər (11,9%) orta ixtisas, 16 nəfər (12,6%) ali və orta qeyri-ixtisas, 104 nəfər (72,7%) ümumi orta təhsilli dir.

Şəmkir rayon MKS 1932-ci ildə yaradılmışdır, fondu 55784 nüsxə, oxucularının sayı 71050 nəfər, filialların sayı 95-dir. Şəmkir rayonunda 144 nəfər işçidən 8 nəfər (5,6%) ali ixtisas, 38 nəfər (26,4%) orta ixtisas, 37 nəfər (25,7%) ali və orta qeyri-ixtisas, 61 nəfər (42,3%) ümumi orta təhsilli dir.

Daşkəsən rayon MKS, 1982-ci ildə yaradılmışdır, fondu 450000 nüsxədir, oxucuların sayı 1300 nəfər, filialların sayı 59-dur. Daşkəsən rayonunda 106 nəfər kitabxana işçisindən 6 nəfər (5,7%) ali ixtisas, 15 nəfər (14%) orta ixtisas, 17

nəfər (16%) ali və orta qeyri-ixtisas, 68 nəfər (64,1%) ümumi orta təhsillidir.

Göygöl rayonunda ilk kitabxana, vaxtı ilə burada yaşayan almanlar tərəfindən 1870-ci ildə, Yelenendorfdə (indiki Göygöldə) yaradılmışdır. Bu kitabxana, alman kitablarından ibarət içtimai kitabxana kimi fəaliyyətə başlamışdır. Rayon Mərkəzi Kitabxanası 1926-ci ildə yaradılmışdır. 1977-ci ildə, Göygöl rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi təşkil olunmuşdur. Göygöl rayon MKS-in fondu 321815 nüsxədir. Oxucuların sayı 24900 nəfər, filialların sayı 48-dir. Göygöl rayonunda 94 nəfər kitabxana mütəxəssisindən 4 nəfər (4,3%) ali ixtisas, 16 nəfər (17%) orta ixtisas, 23 nəfər (24,5%) ali və orta qeyri-ixtisas, 51 nəfər (54,2%) ümumi orta təhsillidir.(9.)

Samux rayon MKS, 1992-ci ildə yaradılmışdır, fondu 242439 nüsxə, oxucuların sayı 17379 nəfərdir, 32 filialı var. Samux rayonunda 108 nəfər mütəxəssisindən 1 nəfər (0,9%) ali ixtisas, 5 nəfər (4,6%) orta ixtisas, 47 nəfər (43,5%) ali və orta qeyri-ixtisas, 55 nəfər (51%) ümumi orta təhsillidir.

Goranboy rayon MKS, 1978-ci ildə yaradılmış, fondu 557215 nüsxə, oxucuların sayı 29850 nəfərdir. Kitabxananın 96 filialı var. Goranboy rayonunda 125 nəfər kitabxana mütəxəssisindən 14 nəfər (11,2%) ali ixtisas, 26 nəfər (20,8%) orta ixtisas, 37 nəfər (29,2%) ali və orta qeyri-ixtisas, 48 nəfər (38,4%) ümumi orta təhsillidir.

Naftalan şəhərinin kitabxanalarında cəmi 5 nəfər mütəxəssis çalışır. Onların yalnız 1 nəfəri (20%) ali, 2 nəfəri (40%) orta ixtisas təhsillidir. Digər 2 işçidən biri ali qeyri-ixtisas təhsilli, digəri isə ümumi orta təhsillidir.

Gəncə MKS-i, 1976-ci ildən fəaliyyət göstərir, 25 filialı var. İqtisadi rayonun kitabxanaları arasında xüsusi yer tutan Gəncə şəhərinin kitabxana kadrlarının sayı 93 nəfərdir. Onlardan 16 nəfər (17,2%) ali ixtisas, 31 nəfər (33,3%) orta ixtisas, 40 nəfər (43%) ali və orta qeyri-ixtisas, 6 nəfər (6,5%) ümumi orta təhsilli işçilərdir.

Kitabxana kadrlarının təhsil səviyyəsinə görə, müqayisəli təhlili zamanı, ayrı-ayrı inzibati rayon kitabxanalarında ali ixtisas təhsillilərin azlıq təşkil etdiyi məlum olur: Samux rayonunun kitabxana kadrları arasında ali ixtisas təhsillilər yalnız 1 nəfərdir və bütün region üzrə bu ən aşağı göstəricidir. Ali ixtisas təhsilli kadrların xüsusi çəkisi digər kadrlarla müqayisədə azlıq təşkil edir.

Gəncə-Qazax iqtisadi rayonu üzrə ali və orta ixtisas təhsilli kadrların xüsusi çəkisi 811 (27,9%) nəfərdir. Bu göstərici, eyni kateqoriyadan olan ümumi ölçə kitabxana kadrlarının 9,3%-ni təşkil edir. Ümumiyyətlə, Gəncə-Qazax iqtisadi regionunda ali və orta ixtisas təhsilli mütəxəssislərin, hər bir inzibati rayon üzrə bölgüsünü nəzərdən keçirək: Gəncə şəhərində bu kateqoriyadan olan kadrların sayı cəmi 47 nəfərdir (50,5%). Naftalan şəhərində bu göstərici 3 nəfər (60%) təşkil edir. Bu kateqoriyadan olan kitabxanaçı kadrların, Ağstafa rayonunda 33 (35,1%), Qazax rayonunda 36 (36%), Daşkəsən rayonunda 21 (19,7%), Gədəbəy rayonunda 21 (14,7%), Goranboy rayonunda

40 (32%), Göygöl rayonunda 20 (21,3%), Samux rayonunda 6 (5,5%), Şəmkir rayonunda 46 (32%), Tovuz rayonunda 41 (36,3%) olması məlum olur.(4)

Apardığımız müqayisədən aydın olur ki, ümumi orta təhsilli kadrlar, Gədəbəy rayon kitabxanalarında xüsusi ilə üstünlük təşkil edir. Bu göstərici, digər kadrların xüsusi çəkisindən 2,7 dəfədən çoxdur. Bu sahədə ikinci yeri, Daşkəsən rayonu tutur. Belə ki, bu inzibati rayonda ümumi orta təhsillilərin sayı digər kadrların xüsusi çəkisindən 1,7 dəfədən çoxdur. Bu göstərici, Göygöl rayonunda 1,2 dəfə, Samux rayonunda isə 0,2 dəfə təşkil edir. İqtisadi regionun bir sıra inzibati rayonlarında, o cümlədən, regionun mədəni və sosial mühitində önemli yer tutan Gəncə şəhər kitabxanalarında, ümumi orta təhsilli kadrlar, digər kitabxana mütəxəssislərinin sayından azdır.

Gəncə MKS-in 2008-2012-ci il hesabatından məlum olur ki, MKS-nin 2 nəfər nümayəndəsi, 2010-cu ilin iyun ayında, Ukraynanın Krim vilayətində keçirilən XVII Beynəlxalq Krim Konfransında iştirak etmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun, kitabxana mütəxəssislərinin informasiya texnologiyası ilə işləməsinə, kompyuter biliklərinə yiyələnməsinə kömək məqsədi ilə, Gəncə və Bakı şəhərlərində təşkil etdiyi kurslarda, MKS-in direktoru və müavini iştirak etmişdir. 2010-cu ildə Gəncə şəhərində, Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektoru və Gəncə şəhər Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirilən "Azərbaycan cəmiyyətində mütləqə problemlərinin həllində kitabxanaların rolü" mövzusunda dəyirmi masada və 2011-ci ilin oktyabr ayında, Bakıda keçirilən "Kitabxanalar milli mədəniyyətin dirşəcəliş resursudur" mövzusunda Beynəlxalq Konfransda, MKS-in direktoru iştirak etmişdir. 2009-2012-ci illərdə Gəncə MKS-in 22 nəfər kitabxanaçısı Respublika Mədəniyyət Mütəxəssisləri işçilərinin hazırlanıq və ixtisasartırma Mərkəzində kurs keçmişdir. Həmçinin, bir-neçə kitabxanaçı, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, M.F.Axundov adına Milli Kitabxanada və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanasında keçirilən treninglərda iştirak etmişdir. Habelə, Gəncə MKS-i, region kitabxanalara hər ay, ham Gəncədə, ham də yerlərdə, təcrübə və metodiki köməklik göstərən məqsədi ilə, seminar, məşğələ keçirir və metodiki köməklik göstərir. Gəncə MKS-in işçiləri, dəfələrlə, regionun inzibati rayonlarında - Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Mingəçevir, Yevlax rayonlarında olmuş, kitab fondlarının, kataloqların düzgün düzülməsinə, kitabların təsnifata uyğun düzgün işlənməsinə, kitabxanaların avtomatlaşdırılmasına, elektron proqramların tətbiq edilməsinə və kitabxana işçilərinə elektron variantla işləmələri üçün köməklik etmişlər.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən, "İlin ən yaxşı kitabxanaçısı" nominasiyası üzrə müsabiqədə, Gəncə MKS-in Komplektləşdirmə və Kitabişləmə şöbəsinin müdürü iştirak etmişdir. Gəncə şəhər icra

Hakimiyəti başçısının 06 aprel 2012-ci il, 49 nömrəli sərəncamına əsasən, 2012-ci il “Kitabxanalar ili” elan edilmiş, bununla bağlı, tədbirlər planı hazırlanmışdır. Plan üzrə aşağıdakı tədbirlər keçirilmişdir: Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə, “Sən elə bir zirvəsen ki...” adlı ədəbi-bədii gecə, “V- Kitab Bayramı”, 28 may Respublika günü münasibəti ilə “Müstəqilliyimiz əbədidir” kitab sərgisi, 1 iyun Uşaqların Beynəlxalq Müdafia günüն həstə edilmiş “Sənin maraq dünyan” adlı açıq havada geniş kitab sərgisi və.s: Eyni zamanda, müasir texnikalarla işləməyi bacaran, ali və orta ixtisas təhsilli 4 nəfər kitabxanaçı mütəxəssis, MKS-ə qəbul edilmişdir.(7)

Ümumiyyətlə, araşdırılmalarımızdan məlum oldu ki, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1.076775 nəfər əhalinin təqribən 587.771 nəfəri kitabxana oxucularıdır ki, bu da təqribən ümumi əhalinin 30%-ni təşkil edir. Buradan aydın olur ki, iqtisadi rayon üzrə belə göstəricini qənaətbəxş hesab etmək olar. Lakin iqtisadi rayonda hələ də ixtisaslı kadrlar kifayət qədər deyildir. Bu xüsusi ilə özünü, kənd rayonlarında daha qabarlıq şəkildə göstərir. Kitabxana-biblioqrafiya xidmətinin ən mühüm amillərindən birini, kitabxanaların ixtisaslı kadrlarla təmin olunması təşkil etdiyindən, ali və orta ixtisaslı kadrların, ölkənin müxtəlif regionlarında, işlə təmin olunması və onların iş təcrübəsin-dən istifadə etmək, kitabxana biblioqrafik-informasiya keyfiyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərərdi. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nda, kadrların peşə hazırlığının səviyyəsinin qaldırılması, əhalinin müttaliyə marağının artırılması, kitabxanaların maddi-texniki bazalarının möhkəmləndirilməsi, daim genişlənən informasiya axınında oxucu kontingentinin itirilməməsi və.s. kimi təxirəsalınmaz tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur. (3.s.6-29)

Kitabxanaların ixtisaslı kitabxanaçı kadrlarla təmin edilməsi üçün ali və orta ixtisaslı təhsili müəssisələrində ixtisaslı kadrların hazırlanmasına diqqəti artıqmaq lazımdır. Xüsusilə, ali təhsilli ixtisaslı kadrların hazırlanması üçün Bakı dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanmasında, respublikanın kitabxana şəbəkələrinin ali təhsilli kitabxanaçı kadrlarla təmin olunmasında, bu təhsil müəssisəsinin əvəzsiz xidmətini nəzərə alaraq, gələcək illərdə, tələbə qəbulunun sayını artırmaqla, bu sahədəki çatışmazlıqları aradan qaldırmaq olar.

Ümumiyyətlə, araşdırımlar zamanı məlum oldu ki, Gəncə-Qazax iqtisadi rayonunun kitabxana resursları, ölkə kitabxana resursunun 14,9%-ni, kitabxana kadrlarının 12,8%-ni təşkil etməklə, ali və orta ixtisas təhsilli kadrların xüsusi çöküsü 27,9%-dir. Bütün bunlar da müvafiq regionda kitabxanaların kadr korpusunun möhkəmləndirməsini tələb edir.

ƏDƏBİYYAT

- 1.«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004- 2008-ci illər)»// Azərbaycan.- 2004.- 11 fevral.
2. «Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı».-Nurlar, 2009.-184s.
3. «Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»// Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri, metodiki və tacrubi jurnal.-2008. № 2.-s.6-29.
4. “Kitabxanaların fəaliyyəti haqqında” statistik müayinənin nəticələri barədə. Statistik bülleten. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.-B.- 2009.-88s.
5. Xələfov A.A. Kitabxanaşunaslıq giriş: Dərslik (3 hissədə).-B.,2003.- 314s.
6. <http://www.ağstafa.mks.az>
- 7.<http://www.gencekitab.az>
8. <http://www.gün.az/tovuz-qazax/30733>
- 9.<http://www.göyölmks. wevs.com>

**КАДРОВОЕ ОБЕСПЕЧЕНИЕ БИБЛИОТЕК
В ГЯНДЖА-КАЗАХСКОМ ЭКОНОМИЧЕСКОМ РАЙОНЕ****И.З. БАЙРАМОВА**

Переподаватель кафедры «Библиографиявведение»

Библиотечно-информационного факультете БГУ
irade8@rambler.ru

РЕЗЮМЕ

В статье на основе статистических материалов проанализировано кадровое обеспечение библиотек в Гянджа-Казахского экономического района Азербайджанской Республики.

Ключевые слова: Библиотечно-информационных обеспечения, информационных ресурсов, кадрового обеспечения.

**PRESENT SITUATION OF ITS STAFF PROVISION
IN THE GANJA-KAZAKH ECONOMIC REGION****I.Z. BAYRAMOVA**

Teacher of the department “Bibliography” of Librarian and information faculty of BSU
irade8@rambler.ru

SUMMARY

On the basis of analyze and summarize of the official statistical materials present situation of its staff provision in the Ganja-Kazakh ekonomik region.

Key words: Bibliographic-information provision, information resources, current status.